

Azərbaycanla ultimatomlar, təhqirlər və şantaj dilində danışmaq olmaz

DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEV ERMƏNİSTANIN BUGÜNƏDƏK TUTDUĞU YOLUN YANLIŞLIĞINI BİR DAHA ONA VƏ HAVADARLARINA ÇATDIRMAQLA, ƏDALƏT MEYARININ, BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİN MÖVCUDLUĞUNU XATIRLATDI

Azərbaycan bir daha diplomatik mübarizə ilə yanaşı, döyüş meydanında da üstünlüyü nümayiş etdirdi. Sentyabrın 27-dən ordumuzun qətiyyətli əks-hükum əməliyyatları nəticəsində xeyli sayda yaşayış mənəqəşlərimiz, strateji yüksəkliklərimiz, o cümlədən 27 ildir işğaldan azad olunmasını gözləyən Cəbrayıl şəhəri işğaldan azad edildi.

Azərbaycan Ordusu qəlebəleri ile tarix yazmaqla 30 ile yaxın bəyanatları kağız üzərində qalan dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara bu həqiqəti çatdırıdı ki, süh danişçıları səməre vermədiyi təqdirdə hərb yoluna üstünlük verilecəyi, ən əsası işğal altında olan bütün torpaqlarımızın azad olacağı qaqılmazdır. Dövlətimizin başçısı İlham Əliyev ötən bu müddətə xarici ölkələrin televiziya kanallarına verdiyi müsahibələrində, həmçinin xalqa müraciətlərində Ermənistən yeni əraziləri iddiası ilə müharibə planının mövcudluğundan, her vəsiṭə ilə danişçılar prosesini pozmaq cəhdlerindən, bütün bu çirkin əməllərin qarşılığında Azərbaycanın heç zaman öz mövqeyindən, ən əsası isə işğalçı dövlətin danişçılar məsasi ətrafında oturacağından bəhs edərək, bu bəyanatla yekun vurmuşdur ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycanı! Bizim işimiz haqqı işidir. Buz zəfer ələcəgəq!

12 gün davam edən qətiyyətə əks-hükum əməliyyatları Azərbaycan Ordusunun gücünü bir daha işğalçı dövlət və onun havadarlarına çatdırıdı. Azərbaycan Ordusunun qarşısında aciz duruma düşən Ermənistən silahlı qüvvələri silahsursatı, hətta papaqlarını ataraq geri çəkilirdilər. Bu əməliyyatların Azərbaycan Ordusunun şanlı tarihində öz yeri olacaq. Necə ki, 2016-ci ildə Aprel döyüşlərində düşmənə dərs verildi ve Ağdərə, Füzül, Cəbrayıl rayonlarının bir hissəsi işğaldan azad olundu. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işgalçılar o bölgelərdən qovuldular. 2020-ci ilin 12 iyul təxribatlarının qarşısı qətiyyətə alındı. Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində bu məqəmi xüsusi qeyd etmişdir: "Demişdi ki, verməyəcək bər torpaqları. Kimdir səndən soruşan, vərəcəksən ya verməyəcəksən?! Gəldik götürdüük, vəssalam. Götürürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürü bilərdik. Mən bunu demədim. İyul ayında biz rahatlıqla Ermənistən ərazisini keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizi qabağımıza ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünkü siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kima verməyəcəyik. Bəs, nə oldu, Paşinyan? Deyirsin ki, "Dağlıq Qarabağ respubli-



kası" o cümlədən işgal edilmiş bütün torpaqları əhatə edir."

Hər zaman çıxışlarında "Ermənistən heç vaxt açıq döyüşde qəlebə qazana bilməyib və bilməz" söyleyen cənab İlham Əliyev bu faktı da açıqlayır ki, torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin ve onun başında dayananın xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yuxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Azərbaycan Xalq Cəbhəsinin başında dayananın nəyin hasına olursa-olsun hakimiyyətə gəlmək üçün torpaqları satdırıvə beləliklə, o vaxtki hakimiyyəti yuxa bildilər. Ona görə Ermənistən hər zaman bu imkanlardan faydalayıb: "İndi də özləri gizlətmirlər ki, o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar bundan istifadə edib torpaqlarımızı zəbt etdilər. O vaxt Azərbaycan Xalq Cəbhəsi Gəncəni bombalayırdı, Azərbaycan əsgərlərini əsir götürmüştü. Orada torpaq əldən gedirdi, burada isə onlar hakimiyyət uğrunda mübarizə aparırdılar və əfsuslar olsun ki, öz çirkin əməllərinə nail oldular. Hakimiyyətə gəldilər, daha çox torpaq verdilər, sonra da biabircasına qəcib gizləndilər, fərərilik etdilər. Bütün bunlar bizim tariximizdir."

Bu tarixi inkar etmeye çalışan işğalçı Ermənistən beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansıa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı daim bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik verilməsi məsəlesi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistən tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanışmalardan imtiyin etsə, bu, onlar üçün də, süh proqresi üçün də bir o qədər faydalı olar.

Bu fakt beynəlxalq ictimaiyyətə de çox yaxşı bəlli dir ki, Ermənistən rəhbərliyi Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəqışının

həlli ilə bağlı bu günə kimi ireli sürülmüş bütün təşəbbüslerin qarşısını almağa çalışmış, bu məqsədə bütün mümkün vasitələrdən istifadə etmişdir. Belə ki, işğalçı dövlətin rəhbərliyi bütün süh təşəbbüslerini bloklayır, süh istəmir və mövcud status-kvonun saxlanması üçün əlində gələni edir. Sentyabrın 27-dən başlanan əks-hükum əməliyyatları status-kvonu dəyişdi. Cənab İlham Əliyev bildirir: "Status-kvo deyilən məsəla yoxdur, qurtardı getdi. Status-kvo beş olmalıdır, eley olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydənində. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi tabii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü da 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yenidən təmas xətti olacaq. Olmayıacaq! Biz torpaqlarımızı geri alacaqıq. Hansı təmas xəttindən səhəbet gedə bilər?! Yoxdur bu, biz dəyişmişik, biz etmişik, iradə gəstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında en parlaq qələbədir."

ATƏT-in Minsk qrupunun bu günü kimi münəqışının beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli ehtiva eden təklif və təşəbbüsleri də məhz Ermənistən destruktiv mövqeyi nəticəsində reallaşmamışdır. Müxtəlif illərdə beynəlxalq vasitəcələrin təşəbbüsü ilə aparılmış yüksək seviyyəli danişşalar zamanı elde olunmuş praktiki nəticələr sonrakı dövrlərə məhz Ermənistən təxribat əməlləri nəticəsində iflasa uğramışdır. Dövlətimizin başçısı İlham Əliyev bəyanatlarında bu məsələyə də xüsusi diqqət yönəldir ki, dəfələrlə həm Azərbaycan ictimaiyyətine, həm bu məsələ ilə bağlı olan vasitəcile-

rə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistən süh istəmir. Ermənistən işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yonəldib ki, status-kvonu maksimum saxlaya bilsin.

Danişqlar prosesi 28 ilər artdıqda ki, aparılır. Bu 28 il ərzində həlledici məqamlarda Ermənistən həmişə təxribatlırətə atıb. Təmas xəttində Ermənistən tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistən parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münəqış ilə bağlı məməkün olan razılışmanı engeləşinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər. 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistən parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistən prezidentləri arasında aparılan danişqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilmesi, 2016-ci ildə Aprel döyüşləri, 2018-ci ildə Naxçıvan qələbəsi, 2020-ci ilin 12 iyul və 27 sentyabr təxribatları və digər faktlar göstərir ki, Ermənistən rəhbərliyi əvvələz vəziyyətə dündəkdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadədir.

Sentyabrın 9-10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın və Ermənistən Xarici İşlər nazirleri arasında Moskvada keçirilən görüşdə oktyabrın 10-dan etibarən humanitar ateşkeslə bağlı razılıq əldə olundu. İşğalçı dövlətin bu razılışmanı ilk andan kobud şəkildə pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə raket hücumu Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Ermeni vəhşiliyi nəticəsində 9 müllki şəxs hələl olub, 34 nəfər isə yaralanıb. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, hemçinin beynəlxalq humanitar hüquq və Cenevre konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Dövlətimizin başçısı İlham

Əliyev Gəncədə töredilən cinayətə bağlı "Twitter" hesabındaki paylaşımında bir daha bəyan edib ki, Ermənistən Gəncəyə raket hücumu erməni faşizminin növbəti təzahürüdür. Ermənistən ilə alçaq əməlləri Azərbaycan xalqının iradəsinə heç vaxt sindirə bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Gəncə şəhərinin Ermənistən silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsindəki paylaşımında dünya birləşməsi baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıb.

Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəqışının həlli vərilişmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün desteklənməsi, Ermənistən münəqış ilə bağlı mövqelerinə çox ciddi zərba vurub. Mötəber kürsüldən müntəzəm olaraq həm münəqışın tarixi, həm də bölgənin tarixi ilə bağlı getirilən konkret faktlar, inandırıcı əsaslandırmaş onların təhlükəsini alt-üst edir. Artıq bütün dünya bili ki, Dağlıq Qarabağ əzəli Azərbaycanın torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var.

Bütün bunlar beynəlxalq aləmin və dünyadan aparıcı dövlətlərin Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəqışının həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkin olmasına dair açıq mesajlardır. Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danişqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayaqdadır. Bu münəqış ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapşmalıdır. Bütün münəqışlar öz həllini bir prinsip əsasında tapşmalıdır.

Dövlətimizin başçısı İlham Əliyevin Rusiyası RKB televiziya kanalına müsahibəsində "Siz bütün bu hadisələrə qədər Ermənistən baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir məsa arxasına əyləşməyə və ya dənişməyə hazırlınmışınız" sualına cavabı bundan sonrakı proseslərin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bildirmişdir: "Bilirsiniz, böyük etimad bəsləmədiyin adımla danişmaq çətindir. Mən onun sələfləri, mühərbi ci-nayətkarları hesab etdiyim adamlarla danişqlar aparmağa məcbur idim. Çünkü onlar Xocalıda qanlı soyqırımı tərəfdənlər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni ərəsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münəqışın nizamlanması yolunu tapşmalı idik. Ermənistəndə yeni iqtidár, yeni rəhbərliyi hakimiyyətə gələndə əvvəlcə onları eləqələrəm çok ümidiyərəm. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KIV-lərində yayılırsa, bütün dünyaya translasiya edilirsə, onunla na barədə danişmaq olar... İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistən rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanın ultimatomlar, təhqirlər və şantaj dilində danişmaq olmaz. Mən istər ölkə daxilində, isterse də xüsusi xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bize 7 ultimatom təqdim edəndə, o, azərbaycanlıların hissələrini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoysa Putina təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistəni xilas etməyə geldi."

Yeganə Əliyeva, "iki sahil"